

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvləri İlham Məmmədov, İradə Hacıyeva və Rafiq Abbasovun 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 may 2016-cı il tarixli 03 sayılı, 18 may 2016-cı il tarixli 04 və 05 sayılı müraciətlər üzrə birgə

## RƏYİ

Bakı şəhəri

19 may 2016-cı il

Biz, ekspert qrupunun üzvləri İlham Məmmədov, İradə Hacıyeva və Rafiq Abbasov 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlunun 2016-cı il mayın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 03 sayılı, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və Azərbaycan Ümid Partiyası sədrinin müavini Abbasov Elman Abdulla oğlunun imza toplayan şəxs qismində 2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 04 və 05 sayılı yazılı müraciətlərini araşdıraraq müəyyən etdik:

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlu 2016-cı il mayın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, deputatlığa namizəd Ağzadə İqbal Fehrüz oğlunun xeyrinə imza vermiş seçicilərə həmin seçki dairəsi dairə seçki komissiyasının sədri və deputatlığa qeydə alınmış namizəd Cavid Osmanov tərəfindən təzyiqlər göstərildiyini, imzalarından imtina edilməsi barədə onlardan ərizələrin yığıldığını, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və Azərbaycan Ümid Partiyası sədrinin müavini Abbasov Elman Abdulla oğlu imza toplayan şəxs qismində 2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2016-cı il mayın 6-8-də deputatlığa namizəd İ.F.Ağzadənin müdafiəsi

üçün seçici imzaları toplanılarkən digər namizəd Cavid Osmanovun tərəfdarlarının onlara qanunsuz təzyiqlər göstərdiklərini, yerli icra və bələdiyyə qurumlarının da onlara bu işdə yaxından köməklik etdiklərini, baş vermiş pozuntularla bağlı müvafiq dairə seçki komissiyası sədrinə dəfələrlə müraciət olunsada, onun tərəfindən heç bir tədbir görülmədiyini, həmçinin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparıldığını iddia edib, bununla bağlı qanunla müəyyən olunmuş tədbirlərin görülməsini xahiş etmişlər.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə T.Dadaşovla əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, habelə iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət edilmiş və iclasda iştirak etmişdir. T.Dadaşov müraciətində iddia olunan qanun pozuntularını özündə ehtiva edən hər hansı dəlil, sənəd və ya materiala malik olmadığını bildirmişdir.

T.Dadaşovun müraciətinin araşdırılması ilə müəyyən edilmişdir ki, İ.F.Ağazadənin deputatlığa namizədliyi 2016-cı il mayın 2-də 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş və onun namizədliyi həmin dairə seçki komissiyasının 6 may 2016-cı il tarixli, 7/19 sayılı qərarı ilə təsdiq edilmişdir. Bundan sonra səlahiyyətli nümayəndə Ənvər Ağazadəyə imza toplamaq üçün zəruri olan sayda imza vərəqi verilmişdir. 2016-cı il mayın 14-də imza vərəqləri və namizədin qeydə alınması üçün Seçki Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunan digər sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilmişdir.

Araşdırma ilə bağlı 90 sayılı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının sədri tərəfindən təqdim olunmuş izahatda bildirmişdir ki, deputatlığa digər namizədlər kimi, seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İ.F.Ağazadəyə də passiv seçki hüququndan istifadə etmək üçün bərabər imkan və şərait yaradılmış, onun deputatlığa namizədliyi təsdiq edilmiş və imza toplamaq üçün zəruri olan sayda imza vərəqləri verilmişdir. Hazırda qaytarılmış imza vərəqləri və digər seçki sənədləri dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmaqdadır.

Bundan başqa, adıçəkilən seçki dairəsi dairə seçki komissiyası sədrinin izahatında onun nə özü tərəfindən, nə də dairə seçki komissiyasının üzvləri və katibliyin əməkdaşları tərəfindən seçicilərə hər hansı formada təzyiq göstərilmədiyi də qeyd edilmişdir.

Araşdırma zamanı şikayətdə adıçəkilən qeydə alınmış namizəd Cavid Osmanov da təqdim etdiyi izahatında deputatlığa namizəd İ.F.Ağazadəyə heç bir qərəzli münasibət bəsləmədiyini, onun xeyrinə imza vermiş şəxslərə öz imzalarından imtina etməklə bağlı hər hansı təzyiq göstərmədiyini və onun xeyrinə imza vermiş şəxsləri tanımadığını bildirmişdir.

Şikayətdə iddia olunan xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadığından həmin müraciət əsassız hesab edilməli və təmin olunmamalıdır.

Bundan başqa, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi T.M.Əliyevin və Azərbaycan Ümid Partiyası sədrinin müavini E.A.Abbasovun müraciətləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, 6,7 və 8 may 2016-cı il tarixlərdə seçici imzalarının toplanılması zamanı qanun pozuntularına yol verilməsinin iddia edilməsi hissəsində müraciət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də müraciətlər ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 4.1.2-ci hissəsinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Araşdırma zamanı müvafiq dairə seçki komissiyası sədrinin təqdim etdiyi yazılı izahatdan görünür ki, Mərkəzi Seçki Komissiyasına müraciət etmiş Azərbaycan Ümid Partiyasının təmsilçiləri tərəfindən müvafiq komissiyaya imzatoqlama kampaniyası ilə bağlı heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Bu səbəbdən də müraciətlər həmin hissədə əsassız hesab edilərək təmin olunmamalıdır.

Bundan əlavə, müraciətlərin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparılması iddiası ilə bağlı araşdırılması hissəsində müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan həmin müraciətlər adıçəkilən dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 8.6-cı maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldik**:

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 may 2016-cı il tarixli 03 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və Azərbaycan Ümid Partiyası sədrinin müavini Abbasov Elman Abdulla oğlunun imza toplayan şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 may 2016-cı il tarixli 04 və 05 sayılı müraciətləri qanunvericiliklə müəyyən olunmuş şikayətvərmə müddəti ötürülməklə verildiyindən həmin hissə üzrə ərizəçilərə geri göndərilsin, dairə seçki komissiyası sədrinin hərəkətsizliyi hissəsində isə əsassız olduğundan təmin edilməsin.

3. Qeydə alınmış namizəd C.Osmanov tərəfindən seçkiqabağı təşviqatla bağlı qanunvericiliyin tələblərinin pozulması iddia olunan hissəsində müraciət araşdırılması üçün aidiyyəti üzrə 90 sayılı Ağdaş seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.

4. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvləri

İlham Məmmədov

İradə Hacıyeva

Rafiq Abbasov